

Qonaq səfərləri (qohumlar, dostlar)

Xarici pasport

- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı olmalıdır
- ən az 2 boş səhifəsi olmalıdır
- fotosəkil olan səhifə və əvvəlki Şengen vizaları, möhürlər və qeydlər olan səhifələrin surətləri
- Şəxsiyyət vəsiqəsi** (*əsl* + *ən* və *arxa səhifələrin surəti*)
- tam şəkildə** doldurulmuş və **üç** yerdən imzalanmış **ərizə-ənket**
- aktual biometrik **pasport şəkli** (3,5 x 4,5 sm)
- viza rüsumu**

Səyahət sığorta sənədi (*əsl* + *surəti*)

- sığorta ödənişinin minimal məbləği 30.000 € və ya 50.000 \$
- bütün Şengen dövlətləri üçün etibarlı olmalı

Yetkinlik yaşına çatmayan şəxslər

- doğum şəhadətnaməsində (*əsl* + *surəti*)
- valideyn və ya qəyyumun bütün Şengen dövlətlərinə səfər etmək və ərizə ilə müraciət etmək üçün notarius tərəfindən təsdiq edilən razılıq bəyanatı (*əsl* + *surəti*)
- Valideynlər və ya qəyyumların pasportlarının surətləri
- Valideynlər və ya qəyyumların vizalarının surətləri

Azərbaycan Respublikasında yaşayan Azərbaycan vətəndaşlığı olmayan şəxslər

- Azərbaycanda qanuni yaşayışı təsdiq edən sənəd/ yaşamaq haqqında icazə (*əsl* + *surəti*)
- müraciət edilən vizanın bitəcəyi tarixdən sonra ən az 3 ay etibarlı icazə

Səfərin məqsədi və qalmaq yerinə dair sübut

- Almaniya da yaşamaq haqqında qanunun §§66-68 maddələrinə uyğun olaraq rəsmi “Öhdəlik haqqında bəyanat” (*əsl* + *surəti*) və ya
- qeyri-rəsmi dəvətnamə **habelə hər bir halda**
- dəvət edən şəxsin pasport və şəxsiyyət vəsiqəsinin surəti
- dəvət edən şəxs alman vətəndaşı olmadığı təqdirdə onun yaşamaq haqqında icazəsi
- dəvət edən şəxsin yanında qalmayacağı təqdirdə, qalacağı yer haqqında digər sübut
- qohumluğu təsdiq edən sənəd (məs.: doğum şəhadətnaməsi)
- uçuş / səfər biletlərinin** gediş-gəliş üçün iki tərəfli rezervasiyası haqqında sübut

“Öhdəlik haqqında bəyanat”ın əsl olmadığı təqdirdə səfər xərclərinin maliyyələşdirilməsi üçün maddi vəsaitə dair sübut

- bank hesabından və ya kredit kartlarından son 3 ay üzrə çıxarışlar
- mütəmadi gəlirin olmasına dair sübut (maaş hesabından çıxarış, vergi ödənişlərinə dair sənəd)
- səyahət çekləri

Azərbaycanda iqtisadi və ailə bağlarımızın olduğunu sübut edən sənədlər (əgər müvafiq sənəd varsa)

- ən yaxın ailə üzvü haqqında sübut (evlilik şəhadətnaməsi, doğum şəhadətnaməsi, şəxsiyyət vəsiqəsinin surəti)
- Daşınmaz əmlaka sahib olmağınza dair sübut və ya uzunmüddətli kirayə yaxud lizinq razılaşması
- Mütəmadi gəlirin olmasına dair sübut
 - Pensionerlər: pensiya arayışı
 - İşləyən şəxslər: iş yerindən elektron arayış və ya iş yerindən rəsmi blank üzərində möhür, imza, tarix göstərilən rəsmi arayış
 - Sərbəst peşə fəaliyyəti ilə məşğul olanlar: Dövlət qeydiyyatı barədə şəhadətnamə və Vergi Ödəyicisinin Eyniləşdirmə Nömrəsi (VÖEN)
 - Şagirdlər/Tələbələr: məktəbə və ya ali məktəbə qəbul olmaqları haqqında sübut

Ərizəni təqdim edən/səlahiyyətli şəxs məlumatlandırılmışdır ki, sənədlər natamamdır və bu ərizəyə imtina cavabının verilməsi ilə nəticələnmə bilər. Buna rəğmən o sənədlərin Səfirliyə göndərilməsini xahiş etmişdir.

İlk səfər _____ tarixindən _____ tarixinədək baş tutacaqdır. Əgər təqdim olunan sənədlər ərizədə qeyd olunan müddət üçün viza rəsmiləşdirilməsinə kifayət etmirsə, mən imtina cavabının əvəzinə daha qısa müddət üçün viza verilməsinə razıyam.

Tarix

Ərizəçinin/səlahiyyətli şəxsin imzası